



MEYXOS ABDULLAH

YATMIŞ VİCDANIN OYANISI...

(hekayə)

8 may 20... - ci il... saat 11-30. Keçiriləcək bayram tədbirinin başlanmasına yarım saatdan bir qədər artıq vaxt qalmışdı.... O, qayalıqların arasına pərcimlənərək "ovunu" gözləyirdi...

Günəşli hava idi. İki gündən bəri yağan şidriği yağış kəsdikdən sonra, yandırıcı günəşin şüaları qalın meşəni bürümüş qatı dumanın üstünə düşərək bərq vururdu. Hava təmiz, ürəkaçan olsa da, onun burnuna aradabir erməni qoxusu gəlirdi. Bu qoxunu o, iyirmi səkkiz il bundan qabaq, Şuşanı tərk edən zaman hiss etmişdi. Onda Odyurdun 15 yaşı vardi. İndi isə o, qırx üç yaşın içindəydi. Hərbi hissələrin birində qulluq edirdi, rütbəcə kapitan idi.

Neçə illər idi ki, beynini didib parçalayan bir planı həyata keçirmək istəyirdi, amma cürət etmirdi. Ailə, uşağını göz önünə gətirəndə bir anlıq da olsa fikrindən daşınındı. O da insan idi, yaşamaq istəyirdi. Lakin Şuşanın işgal olunmasının iyirmi yeddinci il dönməndə düşmənlərin onun vətənində keçirdikləri atəsfəşanlıq, qələbə bayramı Odyurdun içini elə sızlatalmışdı ki, özünə gələ bilmirdi.

Düşmənin taktikası hərbi gücündən çox üstün idi. Bu bayram tədbirlərini keçirməkdə məqsədləri, ordu-nun pərakəndə və ölmüş ruhunu oyatmaq idi. Düşmənin başbılənləri demək isteyirdilər ki, bu torpaqların əzəli sakınları siz düşündüyüünüz qədər de güclü adamlar deyillər. İnanmırınızsa baxın, öz gözlərinizlə görün ki, biz onlardan güclüyük, qüdrətliyik. Güclüyük ki, onlardan aldığımız torpaqlarda bayram şənlik-ləri təşkil edirik. Cürətləri varsa, burunlarını bayır çıxarıb keçitdiyimiz bayram şənliklərinə tamaşa eləsinlər. Görüsənlər ki, kim güclüdür?

Odyurd düşmənin bu niyyətini yaxş anayırdı. Bir şeyə peşiman idi ki, nəyə görə neçə illər bundan qabaq beynində düzüb, qoşduğu bu planı həyata keçirməkdə

yubanırdı. Amma bunun bir səbəbi vardı, o da hər gün gözlənilən hücum əmri idi. Hücum əmri isə hələ ki, verilmirdi.

Hər ay keçirilən hərbi hazırlıqların da bir nəticəsi olmurdu. Alınan silahlar anbarlarda qalıb pas atmışdı, insanların qəlbindəki unutqanlıq kimi. Aradabir ağır texnikaların, top, tüfənglərin ön cəbhəyə çıxardılıb nümayiş etdirilməsi də əzələ nümayışından başqa bir şey deyildi.

Xalqın dişi bağırsağını kəssə də, hakim qüvvə hələ ki, səbr edərək, acı bağırsaq kimi uzanan bu mühabibə məsələsində sözü siyasetçilərə vermişdi. O siyasetçilər ki, ölkəni, xalqı hələ neçə illər bundan qabaq öz burunlarından uzağa getməyən siyasetləriyle məhv və yuvarlatmışdır. Çok-çox illər bundan qabaq televiziyyada nümayiş etdirilən kəsilmiş erməni qulağıyla, erməni başının şousu minlərlə insanların başının, qu-lağının kəsilməsi və dərisinin soyulmasıyla nəticələndi. Amma həmin siyasetçilər də "mükafatsız" qalmadılar. Düşmənlər həmin siyasetçilərin boş və hədyan danışdıqlarına görə onların dədə-baba görgahlarını ayaqyollardan daşınan nəcislərlə murdarlaşdırılar. Bu idi onların siyasetinin acı nəticəsi.

Bütün silahlarla təhciz olunmuş ordu hissələri "H" hərbi hissə, yəni məxvi hissə adlandırılarsa da, lakin alınan silahların markasına və hansı ölkədən alınmasına qədər hamiya, hətta düşmən kəşfiyyatına da məlum idi. Ordunun sırrını kartofsatınlar və aşbazlar ön cəbhədə olan bəzi zabitlərdən yaxşı bilirdilər. Buna görə də, 2016-cı ilin aprel ayının döyüslərində itkilərin əsas səbəbi düşmənə satılmış bəzi zabitlərin xəyanəti oldu. Amma bunlara baxmayaraq ordu müharibəyə hazırlıdırdı.

Müharibədə silah əsas döyüş vasitəsi olsa da, amma ən mühimi insan amili, onun qəlbindəki vətən

sevgisi və ruhu idi. Bu ruh isə xalqın yarıdan çoxunda olmuşdu...

Düşmən tərəfi bunları çox gözəl bilirdi. Ona görə də, düşmən komandirinə verilən bir jurnalist sualına onun cavabı çox maraqlı olmuşdu. Jurnalist sualında soruşmuşdu:

-Komandir, doğrudurmu, işgal olunmuş torpaqların sahibləri yaxın vaxtlarda hücumu keçib torpaqlarını azad etmək isteyirlər?!

Düşmən komandiri çox soyuqqanlılıqla və güle-gülə:

-Biz bu sözləri iyirmi yeddi ildir ki, onlardan eşidirik. Narahat olmayın, iyirmi yeddi il də bundan sonra eşidəcəyik! - demişdir.

Bir millətin ki, ürəyində var-dövlət azarı, canında qorxu xofu oldu, onun gözündə vətən, torpaq hissi olur. O hissi diriltməsən, o dövlət ömrünün sonuna kimi başqa dövlətlərin yemi olacaqdır. Bu fikrin agrısını çəkən insanların isə susmaqdan başqa bir çarələri yox idi.

Odyurd bir ildi ki, bu planın üzərində baş sindirirdi. Bu barədə o heç kimə bir kəlmə də olsun söz deməmişdi. Artıq o, bu planı yerinə yetirməyə hazır idi. Anasının ölümüyagında olmasını bildirərək, xidmət etdiyi hissədən iki həftəliyə icazə də almışdı. Qabaqcadan hərbi hissədən götürdüyü iki ədəd əl qumbarasını, bir ədəd avtomat və bir ədəd snayper silahını götürərək gecəyikən evinə qayıtdı.

Hərbi hissədən ayrılrakən özünə yaxın bildiyi hərbiçi dostlarıyalı, komandiri olduğu əsgərlərlə görüşdü. O, bilirdi ki, getdiyi yol ağır bir yoldur və bu yoldan bir daha geri qayitmayacaqdır...

Odyurdun atası Şuşanın işğali zamanı düşmənə əsir düşərək, vəhşicəsinə öldürülmüşdü. Bacısı və iki qardaşı da itkin düşmüştü. Sonradan məlum oldu ki, qardaşları da düşmənlər tərəfindən öldürülübür. O vaxt on yeddi yaşı olan böyük bacısı Zəhra, əsir düşdükdən sonra, bir həftə düşmən əsgərləriylə dolu olan kazarmada saxlanılmış, sonra isə əlli yeddi yaşlı ruhi xəstə olan dəli bir erməniyə əre verilmişdi. Ərinin, övladlarının bu halına dözə bilməyən Odyurdun anası Mədinə arvad o vaxtdan yorğan-döşəkdə xəstə yatırdı.

Odyurd evdən çıxanda həyat yoldaşına anasından, iki oğlundan muğayat olmasına tapşırıldı. Həyat yoldaşının: - bəs, sən hara gedirsin sualına? - İki həftəliyə döyüş təliminə gedirik, narahat olma, qayıdacağam, - dedi.

Həyat yoldaşı Tahirə ərinin belə təlimlərdə tez-tez olduğunu bilərək, bu barədə əlavə bir söz soruşturmadı. Sadəcə olaraq, ərinin gözlerinin içində baxıb: - Özündən muğayat ol, çalış tez qayıt, - dedi.

Axşamdan bir qədər keçmiş götürdüyü əşyaları hərbi hazırlıqlar üçün istifadə olunan iri brezent kisə-

yə doldurub, kürəyinə aşırı. Özüylə bir-iki günlüyə ərzaq da götürdü. Yola düşərkən oğlanlarının alınından öpdü.

-Bəs, səndən necə xəbər tutaq? - deyə həyat yoldaşı yavaşça soruşdu.

Odyurd həyat yoldaşının gözlərinin içində baxaraq xəfifcə gülümsədi.

-Bu gün ayın beşidir. Ola bilsin sabah, birisi gün, lap geci ayın səkkizində xəbər tutacaqsınız.

-Nə xəbər? - deyə arvadı maraqla soruşdu.

-Böyük bir xəbər, - deyə Odyurd gülümsədi

-Düzünü de, müharibə başlayır?

Odyurd həyat yoldaşını sakitləşdirərək:

-Bilmirəm, müharibə nə vaxt və haçan olacq? Yəqin lazım gəlsə, olacaq!.. Amma onu bilirəm ki, mənim getdiyim bu səfərdə yatmış vicdanların oyanışı olacaq. O, oyanış müharibədə qazanılan qələbədən də böyük bir uğur olacaqdır.

Həyat yoldaşı ərinin bu ikibaşlı sözlərindən heç nə anlamadığından gözlərini döyə-döyə qaldı.

Odyurd uşaqlarının yan otaqda olmasından istifadə edərək, həyat yoldaşının ciyinlərindən yapışb özünə tərəf çəkdi və onu sinəsinə sıxaraq dodaqlarından bərk-bərk öpdü.

-Dəlisən?.. Sənə nə olub? - deyə həyat yoldaşı gülümsədi.

-Heç, sənin üçün darixacağam.

Odyurd evdən çıxanda gecə saat on radələri idi. O bacardığı qədər səhər açılana kimi düşmənin əsarətində olan Şuşa torpağına girməliydi. Neçə illərin hərbiçisi idi, basdırılan mina sahələrinin hansı koordinatlarda olduğunu bilirdi. Bacardığı qədər su hövzələrinin içiylə, sonra isə gediş, gəliş zonalarına girməmək şərtiyə ayaq basılmayan yerlərlə irəliləməli idi. Dəfələrlə kəşfiyyata çıxmışdı. Gecə vaxtı necə hərəkət etmək qaydalarını bilirdi. Düşmənin qurduğu istehkamların və mühafizə olunan yerlərin də sxemini hazırlanmışdı. O, bilirdi ki, keşikçi və hərbi hissələrin olduğu ərazilərdən başqa bütün sahələr bom-boşdur. Elə yerlər var idi ki, heç ora düşmən ayağı belə dəyməyib.

O, səhər açılana qədər irəlilədi. Qisas hissi qorxu hissini üstələmişdi. Kəşfiyyatçının əsas işi qorxu hissini özündən kənarlaşdırmaqdır. O, gözüylə düşməni axtarmalı, sanki qaban ovuna çıxmış kimi uğurlu ovunun iysini hiss etməli idi. Hər an düşmənlə qarşılaşacağına hazır olmalı və bunu arzulamalı idi. Keçdiyi hər bir çığırda, hər bir ağacın arxasında düşmənin gizləndiyini hiss etməliydi.

Güclü yaz yağışının yağması onun işini bir az da asanlaşdırılmışdı. Belə vaxtlarda yol, irzlərdə sakitlik olurdu.

Səhər işıqlananda artıq o, öz mövqeyini seçmişdi.

Sal bir qayanın döşündə iri daşlar arasında diz çöküb oturdu. Bərk yorulmuşdu. Şəhli otlar, aramsız yağan yağış onu möhkəmcə üzütmüşdü. Amma ürəyi isti idi.

Kürəyindəki iri əsgər torbasını aşırıb yerə qoydu. Sukeçirməz əsgər gödəkçəsinin altında, boynundan asdığı qısalülə avtomat silahını çıxarıb yanına qoydu. Canı bir az rahatlandı. Axşam düşənə qədər burada gözləməli idi.

Yağış bir az ara versə də gögün üzü qara buludlarla doluydu. Hiss etmək olurdu ki, yenidən yağış yaqacaqdır. Heç nə barədə düşünmürdü, təkcə qurdüğü planın yerinə yetirilməsi onu maraqlandırırdı. "Bunu bacara biləcəyəmmi?" - düşünürdü.

Ətraf sakitlik idi. Qatı dumandan uzaq məsafələr görünməsə də, ara-sıra ağır yük maşınlarının səsi eşidilirdi. "Maşınlar yəqin ki, Cıdır düzündə keçiriləcək bayram şənliyinə lazım olan əşyaları daşıyırlar", - deyə o, öz-özünə düşündü..

Günortaya yaxın yağış yenidən başladı. Bu dəfə daha güclü yağırdı. Yağışın yağmasına Odyurd sevinə də, fikirləşirdi ki, belə davam etsə, ola bilsin ki, açıq havada keçirilən bayram şənliyi təxirə salınır bilər. Çünkü onun aldığı məlumatə görə, bayram şənliyi səkkiz mayda Cıdır düzündə keçirilməliydi.

Möhkəmcə açmışdı. Dünən gecəndən ağızına bir loxma da olsa çörək qoymamışdı. Heybəsinin yan cibindən evdən götürdüyü pendir, çörəyi çıxartdı. Çörəkdən böyük bir dürmək kəsib ağızına basdırı və udquna-udquna yeməyə başladı. İri çörəyin yarısını, artıq yeyib qurtarmışdı. Sonra götürdüyü suyu yarıya qədər içdi. Axşam düşməsini gözləyirdi. O, yerini dəyişib, Cıdır meydanına yaxın bir yerdə mövqe tutmalı idi.

Uşaqlığı bu yerlərdə keçdiyinə görə hər dərəyə, daşa bələd idi. Üstündən iyrimi səkkiz il ötərdü. Bu illər ərzində çox şeyin yeri dəyişə bilərdi. Çünkü düşmənlər Şuşa şəhərini, guya yenidən qurmaq üçün əlavə xeyli vəsait ayırmışdır. Xarici jurnalistlərin Şuşadan yayılmışlığı reportajlara görə tarixi abidələrin forması tamamilə dəyişdirilib, tanınmaz hala salınmışdır. Düşmənlərin havadarları olan xarici dövlətlər isə, bu səfələr məkanın təbiətinə görə bura milyardlarla pullar xərcləyərək xeyli dəyişdirmişdilər. Amma fikirləşdi ki, nə qədər dəyişiklik olsa da, iri sal qayaları ki, söküb aparmayacaqdılars...

Artıq hava qaralırdı. Yağış isə get-gedə gücləşirdi. Odyurd bir az da gözlədi. Ətrafa tamam qaranlıq çökdü. O, uzandığı yerdən qalxaraq qayalıqdan endi və ancaq daşlıq olan ərazilərlə irəliləməyə başladı. Buralar keçib gəldiyi yerlərdən bir az təhlükəsiz idi. Ona görə ki, bu ərazilər Cıdır düzünə çox yaxın olduğuna görə, minaların basdırılma ehtimalı az ola bilərdi. Çünkü yaz-yay aylarında uzaq yerlərdən bu mənzərələri seyr etməyə gələn turistlərin sayı həddən artıq

çox olurdu. Amma necə olsa, torpaqlar düşmənin əlində idi, hər addımda ehtiyatlı olmaq lazım gəlirdi.

Gecə olmasına baxmayaraq Odyurd bu yerlərin hər qarışına belə olduğu üçün arxayı id. O, Topxana ile Cıdır düzünü iki yerə ayıran çaya tərəf enib irəlilədi. Bir qədər getdikdən sonra yuxarı iri qayalıqların olduğu bir yerdə dayandı. Artıq hər şey çox yaxında idi. Odyurd bu yerləri yaxşı tanıydı. O vaxtlar atasıyla tez-tez gəlib burada quzu kababı yedikləri yerləri xatırladı. Canına təpərti gəldi. Özünü daha qüvvətli hiss etməyə başladı. Doğma torpağın gücü-qüvvəti gəldi onun dizlərinə. Özünü bu yerlərin sahibi kimi hiss etdi. Bu dəqiqə onun üzərinə bir bələk düşmən əsgərləri gəlsəydi belə, hamisini bir həmlədə məhv edərdi. Amma səbəli və ehtiyatlı olmalıydı. Yalnız bir hərəkəti onun planlarını puç edə bilərdi.

Gecə yaridan keçəndən sonra yağış da kəsdi. Buludlar arxasından təkəmseyrək ulduzlar görünməyə başladı. Bir azdan ay da doğdu. Bu mənzərə ona elə tanış gəldi ki, elə bil, olub-keçənlərin üstündən bu qədər vaxt ötməmişdi. Burnuna ayağı altında qalıb əzilmiş yaşıl otun iyi gəldi. Tanış biçənək iyi, bir də yaxınlıqdakı şırıltıyla axan dağ çayının səsi onun ürəyini sizlətdi...

Cox sakitlik idi. Elə bil bir gün sonra burada bayram şənliyi təşkil olunmayıcaqdı. Axı, bizdə bayrama bir neçə gün qalmış elə hay-həşir salınırkı ki, elə bil, böyük bir qələbəni bayram edirik. "Bu köpəy uşağının hər işi belədir. Tülüki kimi min ölçüb, bir biçirlər ki, sonra peşiman olmayıalar", - deyə Odyurd düşünürdü.

Səhər açılırdı. Sübhün soyuq canına elə işləmişdi ki, dişi-dişinə dəyiirdi. Yaxınlıqdakı qayalığın arxasına keçib özünə mövqe tutmaliydi. Bu son dayanacaq olacaqdı. Əyilə-əyilə, amma sürətlə qayalığa tərəf götürüldü. Qayalığın arxasına keçəndən sonra, bir müddət sakitcə ətrafa qulaq kəsildi. Hər tərəfdə sakitlik hökm süründü. Ətraf işıqlaşdırıldığın yaxınlıqdakı bəzi şəyləri görmək olurdu. Burada bir neçə dəbdəbəli binalar tikilmişdi. Keçmiş yeməkxanadan isə əsərələmət qalmamışdı.

Bir gün burada qalmalı idi. Bayram səhər, mayın səkkizində olacaqdı. Qorxu hissi olmasa da bərk həyəcanlı idi. "Bu iş baş tutacaqdımı?" - düşünürdü.

Səhər artıq açılmışdı. Hava soyuq olsa da tərtəmiz idi. Yavaş-yavaş qalxan günəşin gözqamaşdırıcı şülləri onun gizləndiyi qayalıqlara da düşmüştü. İki daşın arasına pərcimlənib oturmuşdu. Qara, sukeçirməz əsgər gödəkçəsinə əynindən çıxararaq altına sərmişdi. Əynindəki zolaqlı hərbi forma onu daşların arasında görünməz edirdi. Ətrafa göz gəzdirdi. Gözünə otların arasında tanış bir şey dəydi. Xarı bülbül idi. Elə qəşəng açmışdı ki... Kövrəldi. Uşaq vaxtı ondan o qədər

yığib sinif qızlarına hədiyyə etmişdi ki... Xarı bülbü'lün bu illər ərzində ona bu qədər əziz olacağını heç ağlına gətirməmişdi. Astaca piçildədi: "Bax, mən gəldim, Xarı bülbü'lüm. Məni tanıdınız? Bizlər üçün qəribəsmiştinmi, darixirdinmi? Səndəmi burada əsir-sən? Sənidəmi incidirlər?"

Sonra nə fikirləşdiə öz-özünə piçildədi: "Sən ki, Vətəndəsən, Xarı bülbü'l. Sən ki, biz vəfasızlar, üzü-dönüklər kimi Vətəni tərk etmədin? Sən niyə darısan?"

Get-gedə Cıdır düzünə toplaşan adamların sayı artırdı. Maşınlarla ancaq ərzaq daşıyırıldı. Axı, bayram idi, top-tüfəng ki, daşımayaqadılar. Maşından boşalılan donuzların çoşkaların çıqtısı ətrafi bürümüşdü.

İri avtobuslarla adamlar daşınib götürüldü. O qədər adamin içində bir neçə hərbiçi gözə dəyirdi. Onlar da silahsız idilər. İyirmi səkkiz ilin sakit həyat tərzi düşmənləri elə arxayınlasdırmışdı ki...

Bir azdan havada bir vertalyot göründü. Vertalyot Cıdır düzünün üstə bir neçə dəfə dövrə vurub yerə endi.

Vertalyotun pərlərinin küləyi o qədər güclüydü ki, Odyurdun gizləndiyi qayalığa qədər də gəlib çatdı. Gözünün qarşısında bitən Xarı bülbü'l titrdi. O boyunu Odyurda tərəf elə əydi ki, dili olsayıdı, - qorxuram, məni qucağına al, - deyərdi.

Odyurd indi anladı ki, Xarı bülbü'l də bu neçə ili düşməndən qorxub titrəyirmiş. Demək, bu vəfali gül də əsir imiş, o da vətənsizmiş onlar kimi... Vətəndə, Vətənsiz...

Vertalyotdan ona qədər böyük rütbəli adam düşdü. Odyurd onlardan birini o dəqiqə tanıdı, işgalçı dövlətin baş naziri idi. Onun yanında bir nəfər general da vardi. Yəqin, bu general; - hələ dənizə qədər irəlilə-yəcəyik, - deyən, müdafiə naziri idi. Baş nazirin xanımı və oğlu da onun yanında idilər. Əlavə keçisaqqal bir kişi də vardi onların arasında. Bu keçisaqqal kişi həmişə düşmənlərin tərəfini saxlayan rus siyasetçisi idi. Və bir neçə cangudən.

Odyurd snayper tüfəngini çantadan çıxarıb hazırladı. İşlər hələ ki, qaydasınca gedirdi. Onlar çox arxayıñ halda ətrafi dolaşır, zarafatlaşırıldılar. Məsafə 150-200 metr olardı. Hədəf aydınca seçilirdi. Hətta, baş nazirin sevincdən parlayan gözlerini də Odyurd göründü.

Camaat onları dövrəyə alıb alqışlayırdılar. Baş nazir əl-qol ölçü-ölçə qələbədən danışındı.

Odyurd təmkinini pozmadan hədəfə birinci onu götürdü.

Şənlik başladı. Onlar məşhur konyaklarından vurdugca deyib, şənlənirdilər. Hətta, baş nazir ətrafinda olan cangudənlər və əsgərlər də öz əliylə konyak süzürdü.

Snayper tüfənginin böyüdücü şüşəsində Odyurd

onları bir metr məsafədə olduğu kimi apaydin görürdü. Tüfəngi sinəsinə sixdi. Baş nazirin başını hədəf aldı. Tətiyi çəkən kimi baş nazir bir neçə metr arxaya sıçradı. Odyurd elə zənn etdi ki, o duyuq düşüb gülədən yayınmaq istəyir. Amma onun əynindəki ağ köynəyinin bir anın içində qıpqrırmızı qana boyanması və onun yerə dəyib çabalamasından gördü ki, hədəf məhv edilibdir. Baş nazir üzüqoylu yerə yixləraq, dirnaqlarıyla torpağı didirdi. Yəqin, işgal etdiyi bu torpaqları son nəfəsində də əlindən vermək istəmirdi...

Qəfil gülə səsinə hamı donub qalmışdı. İkinci hədəfi müdafiə naziri idi. Gullə açılan kimi, nazir əlini ürəyinin üstə qoymağə macal tapmadı və yerə səreləndi.

Keçisaqqalı siyasetçinin ağzını nişan aldı. Gullə açılan kimi, o, ayı kimi nərildədi.

Elə bu vaxt cangudənlər və hardansa peyda olan bir böyük əsgər Qayalığa tərəf atəş açmağa başladılar. Gullələr qayalığa dəyib ulayırdı.

Odyurd hərbi formada olan baş nazirin oğlunu nişan aldı. Nazirin oğlu bir müddət bundan qabaq orduya çağrılmış və Xankəndində hərbi qulluqda idi. İndi isə atasıyla birlikdə bayram təbrikinə qatılmışdı.

-Sənin bayramını qara götürəcəyəm, it köpək oğlu. Siz minlərlə mənim kimi insanların gəncliyini məhv etmisiniz. Gəbər indi, erməni köpək oğlu, - deyib tətiyi çəkdi. Nazirin oğlu diz üstə çökdü. O, bir müddət dizləri üstə beləcə dayanaraq, sonra böyüri üstə aşdı. Nazirin arvadı ani baş verən çaxnaşmadan özünü itirərək, ora-bura qaçaraq, qancıq it kimi ulayırdı.

Tezliklə hər yan əsgərlərlə dolmuşdu. Gullələr yağış kimi yağırdı. Havaya qaldırılmış hərbi vertalyotlar qayalığa dayanmadan mərmilər endirirdilər. Elə bu vaxt sal qayarı iki yerə parçalayan mərmi Odyurdun iki qiçını topuqdan üzdü, qan onu aparırdı. Ağrıdan bütün bədəni sizim-sizim sizlayırdı. Dişlərini bir-birinə sixaraq döyürdü. Ona tərəf atılan gullələr ot-ələfi biçərək ətrafa səpəloyırdı. Odyurd sinəsinin üstünə düşüb qalmış Xarı bülbü'l gördü. O da qana boyanmışdı...

Odyurdun həli get-gedə pisləşirdi. Amma o güllümsəyirdi... Sinəsində ürəyi sevincindən az qalırdı ki, köksünü dəlib çıxsın. - Demək, bayramlarını qara etdim... - deyə piçildədi. Sonra o, düşmənin əlinə keçməsin deyə, son anda əlindəki qumbaranı partlatdı. Qayalar parça-parça olub onun üstünə töküldü...

...Cıdır düzü heç vaxt belə "atəsfəşanlığın" şahidi olmamışdı. Burada böyük bayram idi. Yatmış vicdanın oyanışı başlamışdı Cıdır düzündə... Otuz iki il bundan qabaq, elə burada, Topxana meşəsini düşmənlər qıranda bir xalqın ruhu və vicdanı mürgüləmişdi... İndi o vicdan və ruh oyanmağa başlayırdı...